

JALƏ TANRIVERDİYEVA

OFİS MENECERİ | İNZİBATİ İŞLƏR ÜZRƏ MÜTƏXƏSSİS

Bakı, Azərbaycan | baxshaliyevajala@gmail.com | +994 55 752 72 22

PEŞƏKAR XÜLASƏ

Məsuliyyətli və diqqətli mütəxəssisəm. Tapşırıqları planlı və operativ şəkildə icra edirəm. Sənədlərlə dəqiq işləyir və iş proseslərinə tez uyğunlaşırım. Komanda daxilində effektiv əməkdaşlıq göstərirəm. Problemləri operativ həll edir və işlərin keyfiyyətinə önəm verirəm. Yeni tapşırıqlara tez uyğunlaşır və öyrənməyə açıqam.

İŞ TƏCRÜBƏSİ

Ofis Meneceri, Azer N Agro MMC

May 2024 - May 2025

- Daxili prosedur və qaydalara riayət olunmasına nəzarət
- Daxili və xarici yazışmaların aparılması
- Ofis daxilində gündəlik əməliyyatların icrası
- Görüş, iclas və səfərlərin təşkili
- Rəhbərliyin inzibati tapşırıqlarının icrası

İstehsalat Təcrübəsi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)

May 2025 - İyun 2025

- Təhsil proqramı çərçivəsində elmi-tədqiqat və analitik fəaliyyətlə tanışlıq
- Akademik məqalə və hesabatların hazırlanmasında dəstək
- Akademik mühitdə etik qaydalar və tədqiqat prinsipləri üzrə praktiki biliklərin əldə edilməsi
- Elmi mənbələrlə işləmə, məlumatların sistemləşdirilməsi və xülasələrin hazırlanması

KÖNÜLLÜ FƏALİYYƏTİ

ASAN Xidmət Mərkəzi — Sumqayıt şəhəri 2 saylı Regional Mərkəz

Avq 2022 - Noy 2022

1-ci dərəcəli Sertifikat

- Vətəndaşlara xidmət prosedurları üzrə məlumat və istiqamət verilməsi
- Qəbul və inzibati proseslərdə əməkdaşlara dəstək
- Dövlət xidmətlərində etik davranış və operativliyin təmin olunmasında iştirak
- Yüksək məsuliyyət və fəallığa görə 1-ci dərəcəli sertifikat ilə təltif edilmişdir

TƏHSİL

Bakalavr təhsili — Politologiya

Sep 2021 - May 2025

Bakı Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi

BACARIQLAR

- Sənədlərlə iş və arxivləşdirmə
- Zamanın idarə olunması və çoxşaxəli iş bacarığı
- Komanda ilə işləmə və məsuliyyətlik
- Ofis idarəçiliyi və inzibati işlərin təşkili
- Microsoft Office
- Dizayn, təqdimat və sosial media materiallarının hazırlanması

DİL BİLİKLƏRİ

- İngilis dili - B2
- Rus dili - A2
- Türk dili - C1